



**AzadliqRadiosu .az** ®

**«Neftçi»nin rəqibləri bəlli oldu**

səh.3

**Воспоминания врача  
Эльчибея**

səh.7

**Aqil Abbas: «Sökülən evlərin yerində dükanlar tikilsə, onları şəxsən özüm sökəcəyəm»**

səh.8

**Emin Milli və İsa Qəmbər nədə razılaşa bilmir?**

səh.12

**Sarkisyan: "Ermənistan Azərbaycanla istənilən müharibəni udmağa hazırdır"**

səh.13

**Metal zavodlarına indi də polislər müdaxilə edir?**

səh.14

## Maraqlı videolar

■ Ramil Səfərov Bakıda

■ **Nigar Köçərli:** "Münsiflərdən biri bu il mənə pul təklif etdi"

■ DİN yol polisinə dair videonu araşdırır

[www.AzadliqRadiosu.az](http://www.AzadliqRadiosu.az)

## Azərbaycanın təəccüb doğuran liderliyi



**1 kilometr yolun çəkilməsinə dünyada ən çox Azərbaycanda pul xərclənir**


səh.9

## Lökbatanda qatar avtobusla niyə toqquşub?

*"Avtobusun içində 100 nəfər vardı, qatar vurdu atdı qırağa. Təxminən 30 nəfər ölüb. Öz gözümlə gördüm. Şlaqbaumu şofer açdırdı ki, «aç, tez keçim, tələsirəm». Keçəndə də maşın söndü... O qədər adam yaralanmışdı ki... Həkimlər də özlərini itirmişdilər. Bilmirdilər hansı xəstənin üstünə getsinlər".*

səh.2

## Rentgen



**Prezident Ramil Səfərovu əfv etdi**

səh.4

**Ağ Ev Ramil Səfərovun əfvindən narahatdır**

səh.5

**Əsgər Elşən Novruzovun valideynləri onun boğularaq öldürüldüyünü deyirlər...**

səh.6

**Vladimir Putinin dəbdəbəli həyat tərzindən görüntülər**

səh.13

## «Avtobusun içində 100 nəfər vardı, qatar vurdu atdı qırağa»

### Lökbatanda qatar avtobusla toqquşub

**Avqustun 31-i səhər saat 7.30-da Ağstafa-Bakı sərnəşin qatarı 124 sayılı avtobusla toqquşub. Rəsmi məlumatlarda 6 nəfərin öldüyü, 44 nəfərin yaralandığı deyilir. Hərçənd, şahidlər ölənlər və yaralıların sayının çox olduğunu deyirlər.**

**Məhəmmədəli Salahov:**

- Avtobusun içində 100 nəfər vardı, qatar vurdu atdı qırağa. Təxminən 30 nəfər ölüb. Öz gözümlə gördüm. Şlaqbaumu şofer açırdı ki, «aç, tez keçim, tələsirəm». Keçəndə də maşın söndü... Avtobusda 107 nəfər olub. O qədər adam yaralanmışdı ki... Yer yox idi, xəstənin birini «Qazel»də nərdi-vanın üstündə gətirdilər. Həkimlər də özlərini itirmişdilər. Bilmirdilər hansı xəstənin üstünə getsinlər.

#### **NƏNƏ OLMAĞA HAZIRLAŞAN 55 YAŞLI QADIN DA ÖLDÜ**



Səhiyyə Nazirliyinin məlumatına görə, hadisə yerində 3 nəfər ölüb. Onlardan biri təxminən 55 yaşlı qadındır. Ailənin yeganə başçısının himayəsində 2 övladı var.

Onlardan biri orta məktəbi yenicə bitirib. Digəri ali məktəb tələbəsidir. Mərhumun meyitini Patoloji Anatomiya Bürosundan aparmağa gələn yaxınları çıxılmaz vəziyyətə düşmüşdülər: bəd xəbəri mərhumun hamilə qızına necə çatdırırsınlar? Hətta yaxınları xahiş etdilər ki, onun adını yazmayaq. Çünki ana olmağa hazırlaşan gənc qadın xəbər saytlarını diqqətlə izləməkdə, anasının adını ölü və ya yaralıları arasında axtarmaqdadır. Bu səbəbdən biz də mərhumun adını yazmırıq.

#### **«ELƏ BİL BALTAYLA VURUBLAR»**

Nazirlikdən deyirlər ki, yaralıların əksəriyyəti - 26 nəfəri Kliniki Tibbi

Mərkəzdə müalicə alır. Burda yerləşdirilən xəstələrin yaxınları səkilərdə, xəstəxana girişində, harada gəldi oturlar. Səbri çatmayanlar var-gəl edir, ara-sıra həkimlərin qabağına qaçır ki, ürəkəçən xəbər alsınlar. Elə bu vaxt 50 yaşlı bir ana qaçaraq gəlir. Məlum olur ki, 2 övladı həmin avtobusda olub.

- *Cavad burdadır?...*



23 yaşlı Fəridə Salahovanın atası Fəxrəddin Salahov əsəbi və gərgindir:

- Dispetçer o avtobusa başqa şofer qoyub. Sürə bilməyib, gedib vaqonun altına girib. İndi də həkimə gəlmişik. Bizi içəri də buraxmırlar. Xəstələr də ağır, elə bir vəziyyətdədirlər ki, elə bil baltayla doğramısan. Hökumət bunu bir nizamlamalıdır, bir dispetçer qoymalıdır. Uşaq-muşağı şofer qoyublar. Bir mənimki deyil, kiminin ayağı kəsilib, kiminin başı.

- Mənimki də travma alıb, beyninə qan sızır. Bu saat həkimlər işləyir.

Müstəntiq və həkimlər yaralıların siyahısını dəqiqləşdirir. Balaca otaqda ağız deyənə qulaq eşitmir. Müstəntiq və həkimlər danışmaq istəmərlər, vaxt istəyirlər. Bircə bunu deyirlər ki, xəstəxanada 3 nəfər ölüb.

#### **«TÜRKİYƏDƏN HƏKİM GÖZLƏYİRİK»**

124 sayılı avtobusun başqa sərnəşini, 41 yaşlı Mehman Behbudovun isə onurğa sütunu qırılıb. Yaxınları həyə-



canla başqa xəstəxanalara zəng edir, həkim yardımı istəyirlər. Qardaşı Rauf Behbudov:

- Qardaşımın onurğası sınıb. Elə vəziyyətdədir ki, türk həkim kömək edə bilər. Onu gözləyirik. Bir də bolt lazımdır. O da 250 manatdır. Danışa bilmirik, vəziyyəti pisdir...

Türkiyəli mütəxəssisin isə bazar ertəsi gələcəyi gözlənir...

#### **CİNAYƏT İŞİ AÇILDI**

Avqustun 31-də Daxili İşlər Nazirliyi ilə Baş Prokurorluğun mətbuat xidməti birgə məlumat yayıblar. Məlumatda bildirilir ki, faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 262.3-cü (Dəmiryolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma) və 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddələri ilə cinayət işi başlanıb. Dəmiryolunun Heybət-Buta mənzilinin keçid növbətçisi Eyyub İsmayilov və «Daewoo» markalı sərnəşin avtobusunun sürücüsü Fərid Ağayev şübhəli şəxs qismində saxlanıb.

#### **VƏFAT EDƏNLƏRİN AİLƏLƏRİNƏ MADDİ YARDIM EDİLİB**

Nəqliyyat Nazirliyi avqustun 31-də qatarla toqquşan 124 sayılı avtobusda ölənlərin ailələrinə 5000 manat yardım edib. Bu barədə AzadlıqRadiosuna qəza nəticəsində vəfat edənlərin ailə üzvləri məlumat verib.

**Hadisə yerindən ilk videonu  
AzadlıqRadiosu.az  
saytında oxuyun.  
Şahnaz Bəylərqızı**

**İşdən Sonra**

**«Ölüm qatarı», yoxsa sürücü məsuliyyətsizliyi?**

**Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov, Şəhər İnkişaf Mərkəzinin rəhbəri Fuad Cəfərli, iqtisadçı Natiq Cəfərli və Nəqliyyat Nazirliyi Katibliyinin müdiri Namiq Həsənov son vaxtlar ictimai nəqliyyatda baş verən qəzaların artması barədə fikirlərini bölüşürlər.**

**Müzakirəni AzadlıqRadiosu.az saytında  
"İşdən sonra" verilişinin arxivindən dinləyin.**

## Rusiya səfirliyi qarşısında aksiya



Sentyabrın 1-də «Sing for Democracy» kampaniyasının tərəfdarları Rusiyada «Pussy Riot» rok qrupu üzvlərinin həbsinə etiraz olaraq bu ölkənin Bakıdakı səfirliyi qarşısında aksiya keçiriblər. Onlar əllərində Azərbaycan, ingilis, rus dil-

lərində ««Pussy Riot»a azadlıq!» şüarları və «Pussy Riot» qrupunun üzvlərinin şəkillərini tutublar. Saat 12-də başlanan aksiyanın qarşısını polis alıb.

Təşkilatçılardan Emin Hüseynov, Rəsul Cəfərov saxlanıb. Onlar Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə aparılıblar. Onların izahatı alındıqdan sonra sərbəst buraxılıblar. AzadlıqRadio-sunun hadisə yerində olan müxbirinin məlumatına görə, aksiya başlamazdan öncə 20-yə yaxın polis səfirliyin yaxınlığında hazır vəziyyətdə gözləyiblər.

**Nəzrin Nəzirova,  
Nüşabə Fətullayeva**

## Jurnalist İdrak Abbasov yenə təhdid olunduğunu deyir



Aprəlin 19-da döyülən jurnalist

«Zerkalo» qəzetinin və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı İdrak Abbasov yenə təhdid olunur. Jurnalist bunu AzadlıqRadiosunun «İşdən Sonra» proqramına müsahibəsində deyib. İndiyə qədər dəfələrlə təhdid olunduğunu bildiren jurnalist sonuncu hadisənin avqustun 28-dən 29-na keçən gecə saat 2 radələrində baş verdiyini qeyd edir: «Gecə maşınının siqnalizasiya sistemi işə düşdü. Yoldaşım ilə həyətdə düşdük və bu zaman kiminsə qaçib uzaqlaşan ayaq səslərini eşitdik. Maşının bir qapısı açılmışdı. Belə bir hadisə eyni saatlarda bir neçə dəfə baş verib. Bu barədə dərhal Daxili İşlər Nazirliyinin «102» məlumat xidmətinə zəng etdim. Daha sonra qonşularla birgə maşına baxdıq, həm də yaxın jurnalist dostlara da bu barədə məlumat verdim. Mən qar-daşım ilə polisə gedəndə haradasa gecə

4-ün yarısı olardı, bizdən bir qədər aralı yolda iki cavan oğlanın getdiyini gördük. Onları sorğu-suala tutduq ki, gecə vaxtı burda nə edirsiniz, dedilər işləməkdən gəlirlər və bir az sonra onlar qaçdılar. Biz onları tutmaq istəsək də, hasarlar-dan əsib yoxa çıxdılar».

**«MƏNİM MAŞINIMA NƏ İSƏ QOYMAQ İSTƏYİRLƏR»**

İdrak Abbasov deyir ki, onlar həmin avtomobilə daxil olub üzləşdikləri hadisə barədə məlumat veriblər. Dediynə görə, polis dərhal onlarla birgə şübhələndikləri adamların axtarışına başlasa da, onları tapmaq mümkün olmayıb. «Mən hesab edirəm ki, həmin adamlar mənim maşınımın nə isə qoymaq istəyirlər, amma bu dəfə də onların planları baş tutmadı. İndi bilmirəm bundan sonra məni nə gözləyir».

Hadisə ilə bağlı açılan cinayət işinin ölü nöqtədən tərpənmədiyini bildiren jurnalist istintaqı aparan qurumu məhkəməyə verməyə hazırlaşdıqlarını deyir.

İdrak Abbasov 2012-ci il aprelin 18-də Dövlət Neft Şirkətinin təhlükəsizlik xidmətinin əməkdaşları ilə evləri sökülən sakinlər arasında münaqişəni çərkəkən döyülüb. İstintaq onu zərərçəkən kimi tanıyıb. Ancaq onu döyənlər hələ tapılmayıb.

## «Neftçi»nin rəqibləri bəlli oldu

Bakının «Neftçi» futbol klubunun UEFA Avropa liqasının qrup mərhələsindəki rəqibi bəlli oldu. «Neftçi» H qrupunda «İnter» (Mİlan), «Rubin» (Kazan), və «Partizan» (Belqrad) ilə mübarizə apara-

caq. Bakının «Neftçi» klubu səfərdə cavab görüşündə Kiprin APOEL komandasını 1:3 hesabı ilə məğlub etməklə Azərbaycan futbolu tarixində ilk dəfə qrup mərhələsinə qatılan komanda olmağı bacarıb.



## Azərbaycan XİN-i Obamaya cavab verir

«ABŞ hökumətinin iki müstəqil ölkənin Azərbaycan və Macarıstanın münasibətətlərinə qarışması təəccüb doğurur».

Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.

APA-ya müsahibəsində Elman Abdullayev bildirib ki, Macarıstanın Azərbaycan zabiti Ramil Səfərovu Azərbaycana qaytarması məsələsi iki ölkənin qanunvericiliyi çərçivəsində baş tutub:

«Biz, həmçinin anlayırıq ki, Amerikanın bu mövqeyi ABŞ-da seçkilər öncəsi daxili siyasi vəziyyətlə əlaqəlidir. Azərbaycan dövləti başda prezident İlham Əliyev olmaqla hər zaman Azərbaycan xalqının və bütün soydaşlarımızın müdafiəsində dayanıb, dayanır, bundan sonra da dayanacaq. Nə Ermənistan, nə digər hansısa ölkə Azərbaycanla bu tonda danışa bilməz. Xüsusən o halda ki, Azərbaycan tam olaraq qanunlar əsasında hərəkət edir».

ABŞ Ramil Səfərovun Azərbaycana gətirilərək əfv olunmasından narazılığını bildirib.

## Arxiyepiskop: «Buş və Bleyr məhkəməyə cəlb olunmalıdırlar»

«Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyrlə ABŞ-ın keçmiş prezidenti Corc Buş İraq müharibəsinə görə məhkəməyə cəlb olunmalıdırlar». Bunu «Nobel» sülh mükafatçısı, arxiyepiskop Desmond Tutu Britaniya mətbuatına müsahibəsində bildirib.

O qeyd edib ki, Səddam Hüseyn rejimində kütləvi qırğın silahlarının sayı barədə yalan məlumat müharibənin başlamasına səbəb oldu. Cənubi Afrika Respublikasından olan ilk qara dərilili arxiyepiskop Desmond Tutu hesab edir ki, Bleyr ilə Buş minlərlə dinc sakinin ölümünə görə Beynəlxalq Cinayət Məhkəməsinə cəlb olunmalıdırlar.

Artıq məsələyə münasibət bildiren Toni Bleyr ittihamın əsassız olduğunu deyib.

## Prezident Ramil Səfərovu əfv etdi



Ramil Səfərov Bakıya gəldikdə

**Avqustun 31-də prezident İlham Əliyev Macarıstanda ömürlük həbs cəzası alan Azərbaycan ordusunun zabiti Ramil Səfərovun əfv olunması haqda sərəncam imzalayıb. Ramil Səfərov 2004-cü ildə Macarıstanın Budapeşt şəhərində keçirilən hərbi təlimlər zamanı Azərbaycan bayrağını təhqir etdiyi bildirilən erməni zabitini qətlə yetirib. Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə o, ömürlük azadlıqdan məhrum edilmişdi.**

Prezidentin bu sərəncamından əvvəl xəbər saytları və sosial şəbəkələrdə isə artıq Ramil Səfərovun Bakıya gətirildiyi barədə xəbərlər yayılmışdı.

### **RAMİL SƏFƏROV BAKIDADIR**

Ramil Səfərov avqustun 31-i səhər 8-də Macarıstandan yola salınıb və artıq

Bakıdadır. Bu barədə AzadlıqRadiosuna Azərbaycanın Macarıstandakı səfiri Vi-layət Quliyev məlumat verib. Səfirin dediyinə görə, bu əməliyyatı Ədliyyə Nazirliyi həyata keçirib: «Bu hadisə qəflətən baş verməyib. Biz bunun üzərində aylarla işləyirdik. Bu proses əvvəldən axıra kimi Azərbaycan prezidentinin tapşırığı ilə səfirlik tərəfindən həyata keçirilib. Buraya danışıqlar, Macarıstanın rəsmi orqanları ilə əlaqə saxlanması, ekstradisiyanın detallarının aydınlaşdırılması daxildir».

Ramil Səfərov Heydər Əliyevin məzarına və Şəhidlər Xiyabanına əklil qoyub.

### **«O GÜNƏ DÖNMƏK İSTƏMƏZDİM»**

Beləliklə də, Ramil Səfərov Hava Li-manından cəza çəkmək üçün həbsxanaya yox, birbaşa ata evinə yollandı. Burda onu qohumları, dostları və jurnalistlər gözləyirdi. Jurnalistlərə müsahibəsi isə qısa oldu:

- 8 il yarım qürbətdə, təkadamlıq kamerada, hər halda özünüz də təsəvvür edə bilərsiniz. Çox söz deməyə ehtiyac yoxdur.

- Geri dönəndə o gün barədə nə düşünürsünüz?

- O günə dönmək istəməzdim.

Ramil Səfərov deyib ki, azadlığa buraxılacağı və Bakıya ekstradisiya olunacağı onun üçün gözlənilməz olmayıb:

- Dövlətimizin, xalqımızın qayğısını hər an hiss edirdim. Hər şeyi demək ol-

murdu. İşlər gedirdi, hər şeyi açıqlaya bilmirdik. Hər halda, bu, anlayışla qarşılanmalıdır. Bir də qeyd etmək istəyirəm ki, dövlətimizin qayğısını hər an hiss edirdim.

### **«RAMİL AZAD OLUNACAĞINA İNANIRDI»**

Deputat Qənirə Paşayeva: «Gözlənilən idi. Dövlət əlindən gələni edirdi ki, Ramil azadlıqda olsun. Cəmiyyət hər



Ramil Səfərov Heydər Əliyevin məzarına və Şəhidlər Xiyabanına əklil qoyub

zaman maraqlanırdı ki, o, nə vaxt Bakıya gətiriləcək. Ancaq bu uzun bir prosedur idi, aparılan işlər var idi. Ramillə hər zaman telefonla danışırdıq. Mən onu həbsxanada ilk ziyarət edən insanlardan biri idim. Özü də inanırdı ki, Azərbaycan onun azadlığa çıxması üçün əlindən gələni edəcək. 4-5 gün əvvəl danışırdıq. Deyirdi inanıram ki, azadlığa qovuşmağıma lap az qalıb. İndi o, artıq evindədir».

*Esmira Cavadova*

## Ermənistan Macarıstanla bütün diplomatik əlaqələri kəsir



Arxiv foto. Macarıstan və Ermənistanın bayraqları

**Ermənistan Milli Təhlükəsizlik Şurası Macarıstanla bütün diplomatik əlaqələri kəsmək qərarı verib. Bu barədə AzadlıqRadiosunun erməni xidməti xəbər verir. Ermənistan prezidenti Serj Sark-**

**isyan avqustun 31-də Yerevan-dakı xarici ölkə diplomatlarını toplantıya çağıraraq onlara Macarıstanla bütün siyasi təmasları və diplomatik əlaqələri dondurduqlarını çatdırıb. Ermənistan parlamentinin spikeri də sentyabra Macarıstana nəzərdə tutulan səfərini təxirə salıb. Avqustun 31-də səhər saatlarında Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş Azərbaycan ordusunun zabiti Ramil Səfərov Bakıya ekstradisiya olunub. O, Bakıya düşən kimi də prezidentin sərəncamı ilə əfv edilib.**

Ramil Səfərov 2004-cü ildə Macarıstanın Budapeşt şəhərində keçirilən hərbi təlimlər zamanı Azərbaycan bayrağını təhqir etdiyini bildirdiyi erməni zabitini qətlə yetirib. Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə o, ömürlük azadlıqdan məhrum edilmişdi. Azərbaycan mediasının xəbərinə görə, Macarıstan Ədliyyə Nazirliyi Ramil Səfərovu 1983-cü ildə qəbul olunmuş "Məhkumların təhvil verilməsi barədə" Konvensiyasına uyğun Bakıya təhvil verdiyini bildirir. Macarıstanda qeyd edirlər ki, Ramil Səfərovun cəzasının qalan hissəsini Azərbaycanda çəkəcəyi barədə təminat alandan sonra onu Bakıya təhvil verib.

# Ağ Ev Ramil Səfərovun əfvindən narahatdır



Ağ Ev

**Bu barədə Ağ Evin yaydığı bəyanatda bildirilir. Bəyanatda deyilir ki, ABŞ prezidenti Barak Obama Azərbaycan zabiti Ramil Səfərovun Azərbaycana qayıtdıqdan sonra əfv olunmasından narahatdır: «Ramil Səfərov 2004-cü ildə Budapeştdə Ermənistan ordusunun zabiti qətlə yetirdiyini etiraf edib və Macarıstan qanunlarına əsasən ömürlük həbs cəzası alıb. Ramil Səfərovun əfvi ilə bağlı biz Azərbaycan hökumətinə təəssüfümüzü çatdıracağıq. Bu addım regionda gərginliyin azaldılmasına və barışıqə ziddir».**

ABŞ Ramil Səfərovun Azərbaycana köçürülməsi ilə əlaqədar Macarıstandan izahat tələb edir. Avqustun 31-də prezident İlham Əliyev Ramil Səfərovun əfv olunması haqda sərəncam imzalayıb.

## «ƏDALƏT TƏMİN OLUNUB VƏ RAMİL SƏFƏROV AZADLIQDADIR»

Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov hesab edir ki, ABŞ-ın bu bəyanatı ədalətsizdir: «Bu bəyanat Azərbaycan üçün nə istidir, nə soyuq. İş işdən keçib. Ədalət təmin olunub və Ramil Səfərov azadlıqdadır. Bu haqda bəyanat verən Dövlət Departamenti, Ağ Ev Qarabağda əlləri cinayətlərə bulaşmış Serj Sarkisyanı, Robert Koçaryanı prezident kimi qəbul edirlər və onlara heç gözü üstə qaşın var demirlər. Onların Azərbaycana hansısa irad

bildirməsi ədalətli deyil və buna elə də böyük reaksiya vermək lazım deyil. Onların məqsədi regionda sabitliyi pozan Ermənistanın işğalı və bu işğala göz yummaqdır. Ramil Səfərovun 8 il öncə törətdiyi hadisə də bu işğala biganə yanaşmanın nəticəsidir».

## «RAMİL SƏFƏROVUN AZADLIĞA BURAXILMASINDA NƏ SİYASİ İRADƏ, NƏ HÜQUQA HÖRMƏT, NƏ DƏ MÜNAQİŞƏNİN HƏLLİ İSTƏYİ VAR»

Politoloq Zərdüşt Əlizadə isə bəyanatdakı fikirlərlə tam razı olduğunu bildirir. O, hesab edir ki, prezident İlham Əliyev əfv sərəncamı ilə hüquqa hörmətsizlik nümayiş etdirib: «Bu bəyanatdakı fikirlərlə mən tamam razıyam. İlham Əliyevin bu əfv sərəncamı münaqişənin həllinə, bölgədəki əmin-amanlığa, sabitliyə xidmət etmir. Ermənilər qanunsuz hərəkət edib Azərbaycanın torpaqlarını işğal edib, Azərbaycan da qanunsuz hərəkət edib cinayət törədən birini azadlığa buraxır. Özü də vətəninə qayıtdığı gün. Heç olmasa gözləyirdilər, 1-2 il Azərbaycanda həbsdə saxlanaydı. 2-3 ildən sonra deyirdilər ki, tövbə etdi, səhvini anladı və bundan sonra azad olunaydı. Ramil Səfərovun dərhal azadlığa buraxılmasında nə siyasi iradə, nə hüquqa hörmət, nə də münaqişənin həlli istəyi var. Burada yalnız və yalnız ucuz şöhrət var. Qanunun aliliyini anlamayanlar sevinib, bayram edəcəklər. Bu addımı üçün prezidentə təşəkkür edəcəklər».



Zərdüşt Əlizadə

## PREZİDENT ADMINİSTRASIYASI ABŞ-İN AÇIQLAMALARINA MÜNASİBƏT BİLDİRİB

«Ramil Səfərovun təhvil verilməsində həm Macarıstan, həm də Azərbaycan beynəlxalq Konvensiyanın tələblərinə tam əməl edib». Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib. O qeyd edib ki, məhkum olunmuş şəxslərin cəzalarının qalan hissəsini çəkmək üçün təhvil verilməsi Avropa Şurası çərçivəsində 1983-cü ildə qəbul edilmiş «Məhkum olunmuş şəxslərin verilməsi haqqında» Avropa Konven-



Fuad Ələsgərov

siyası ilə tənzimlənir: «Həmin Konvensiyaya görə, sənədə qoşulmuş ölkənin ərazisində mühakimə olunmuş şəxs cəzasının qalan hissəsini çəkmək üçün sənədə qoşulmuş digər ölkəyə verilə bilər. Konvensiya hətta mühakimə olunmuş şəxsin onun barəsində son məhkəmə hökmü çıxarıldan sonra təhvil verilməsini də əngəlləmir. Ramil Səfərovun təhvil verilməsində həm Macarıstan, həm də Azərbaycan Konvensiyanın tələblərinə tam əməl edib. Azərbaycan tərəfi hökmün icrasının davam etməsi prosedurasına dair bütün lazımi hüquqi informasiyaları çatdırıb. Təqdim olunmuş informasiyalar əsasında Macarıstan tərəfi Ramil Səfərovu təhvil verməyə razılışmış».

**Nüşabə Fətullayeva**

## Ramil Səfərova mayor rütbəsi verildi

Müdafiə naziri Səfər Əbiyev Macarıstandan ekstradisiya olunaraq Bakıya qayıdan baş leytenant Ramil Səfərovu təltif edib. Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. Məlumatə görə, sentyabrın 1-də müdafiə naziri Səfər Əbiyev Ramil Səfərovu qəbul edib.

Azərbaycana dönməsi və prezident tərəfindən əfv olunması münasibətilə Səfərovu təbrik edib. Səfər Əbiyev İlham Əliyevin atdığı bu addımı Azərbaycan xalqı qarşısında misilsiz xidmət kimi qiymətləndirib. Ramil Səfərovu mayor rütbəsi ilə təltif edən Əbiyev ona gələcək

hərbi fəaliyyətində uğurlar arzulayıb. Ramil Səfərova Müdafiə Nazirliyi tərəfindən ev verilib. Həmçinin onun həbsdə olduğu 8 il müddətində toplanmış əməkhaqqı da təqdim edilib.

**Nüşabə Fətullayeva**



Elşən Novruzov kinqboqsinq idman növü üzrə respublika səviyyəli yarışlarda uğur qazanıb, diplom və kuboklar əldə edib

*İyul ayında həqiqi hərbi xidmətə çağırılmış Şəmkir şəhər Yeni Həyat qəsəbəsi sakini Elşən Novruzov avqustun 30-da torpağa tapşırılıb. Hərbi hissədən əsgərin xəstəlikdən ölməsi məlumatı verilib. Mərhum Elşən Novruzovun ailəsi isə bu fikirləri qəbul etmir. Oğlunun indiyədək heç bir xəstəlikdən şikayət etmədiyini, tamamilə sağlam olduğunu iddia edən ana - Səlbi Novruzova deyir ki, Elşən əsgər getdiyi ilk günlərdən hərbi hissədə incidildiyindən şikayət edirmiş. Üstəlik, Səlbi Novruzova iddia edir ki, oğlunu daha çox xidmət çəkmiş bir əsgər hədələyirmiş. Ana bu hədə və münasibətlərin nəticəsi olaraq oğlunun boğularaq öldürüldüyünü güman edir. O, oğlu ilə son görüşündən, yəni Elşən Novruzovun komaya düşdüyü gündən 2 gün əvvəl xatırlayır: «Getdim, dedi, mama, «dembil» telefonumu alıb. Dedim qoy dursun. Oğlum da dedi ki, istəmirəm onda qalsın. Getdi telefonu aldı gətirdi. Balamın üstündə 120 manat pulu var idi. Apardığı yeməkdən yedi, görüşdük ayrıldıq. Mən gəldim. Mən gələndən sonra guya ki, uşağın vəziyyəti qarışıb, amma mənə məlumat verilməyib. Telefonda dedi ki, daimi heyət məni incidir. «Dembil»dən telefonu alanda Elşənə deyib ki, bu sənə baha başa gələcək».*

Səlbi Novruzova deyir ki, iyul ayının 19-da oğlu ilə son görüşündən 2 gün sonra, onların evlərinə hərbi hissənin həkimi zəng edib və oğlunun komaya düşdüyü xəbərini verib. Telefonda ona təcili gəlmələrini çatdırıb. Lakin sonra əsgər Ağcabədi rayonundakı Hərbi Hospitala, ordan da Mərkəzi Hərbi Hospitala göndərilib. Əsgər Elşən Novruzov Bakıdakı Mərkəzi Hospitalda vəfat edib.

### «GUYA MƏNİ GÖRÜB HƏYƏCANLANIB, İSTİLİYİ QALXIB, KOMAYA DÜŞÜB»

Səlbi Novruzova gileylənir ki, oğlu əgər xəstə idisə, onun ilk gün vəziyyəti pisləşəndə xəbər verməli idilər: «Birisi-

## Yenə şübhəli əsgər ölümü...

### Əsgər Elşən Novruzovun valideynləri onun boğularaq öldürüldüyünü deyirlər

gün saat 10 arası, dedi uşağınız ağır xəstədir, tədaviyə cavab vermir. Dedi komadadır. Soruşdum nə olub ki, dedi mən bilmirəm. Bunu hərbi hissənin həkimi dedi. Dedi və telefonu keçirdi. Ağcabədiyə getdik hospitala. Uşağın yanına buraxmadılar. Gecə idi. Girdim ki, gözləri bağlı, qapı örtülü uşağı göstərdilər. Guya məni görəb həyəcanlanıb, istiliyi qalxıb, komaya düşüb».

Elşən Novruzov kinqboqsinq idman növü üzrə respublika səviyyəli yarışlarda uğur qazanıb, diplom və kuboklar əldə



Elşən Novruzovun yaxınları müəmmali ölüm xəbərini alan kimi rayonda mərkəzi yolu bağlayaraq etiraz aksiyası keçirməyə çalışıblar

edib. Valideynlərinin deməsinə görə, tamamilə sağlam imiş. Odur ki, valideynləri və bütün qohumlarını indi bir çox suallar narahat edir.

### «ÜSTÜNƏ BAYRAQ SALIB KOMANDİRLƏ, ƏSGƏRLƏ APARIB BASKIRMADILAR»

Onlar deyirlər ki, hadisə müddətində də, sonra da hərbi hissənin komandiri üzə çıxıb bir açıqlama vermir. Heç əsgərin dəfn mərasiminə də nə bir əsgər yoldaşı, nə də komandir qatılıb. Tabutuna bayraq salınmayıb, bir əsgər kimi layiqli mərasim təşkil edilməyib: «Tabuta qoymayıblar, üstünə bayraq salıb komandirlə, əsgərlə aparıb basdırmadılar. Niyə? Ləyaqətli aparardılar. İcra hakimiyyəti də məcburiyyətdən gəldi. Polis məni öldürürdü, tərpkəliyirdi».

Elşən Novruzovun yaxınları müəmmali ölüm xəbərini alan kimi rayonda mərkəzi yolu bağlayaraq etiraz aksiyası keçirməyə çalışıblar. Polislə aralarında qarşıdurma yaşandığını iddia edirlər. Ancaq rayon polisindən AzadlıqRadiosuna bu iddiaları təsdiq etməyiblər.

### «ORA ƏSGƏR VERƏN ANALARIN AĞILI YOXDUR»

Mərhum əsgər Elşən Novruzovun ailəsində şübhə doğuran digər vacib

məsələ meyitin ekspertizası ilə bağlıdır. Bibisi Gülgəz Xızırova deyir ki, əsgərin tibbi ekspertiza üçün tələb qoysalar da, meyiti verməyiblər. Meyit ailəyə avqustun 29-u təhvil verilib. Sabahı günü də dəfn edilib: «Dedik haradan istəsək ekspert gətirib yoxladaram. Dedi bunun heç nəyi yoxdur, komaya düşüb. Bu nətər komadır, gözü bağlı, bunun gözün aç görə, dedi əlini vurma. Həkim deyir bilmirəm bu xəstə necə gəlib. Ağcabədinin hərbi hospitalının həkimi deyib. Bizim ehtimalımız odur ki, salamat uşağı saat 4-də anası qoyub gəlib, nə dişi ağrımayıb, nə başı, saat 6-da uşağı öldürüb aparıblar Ağcabədiyə. 1 gün yarımdan sonra da deyiblər gəl, ana, uşağın ölüb. Bəlkə salamat vaxtına çatardı. O, hərbi hissə yiyəsiz bir yerdir, komandir gündə bir dəfə gəlir, baxıb çıxır gedir. Ora əsgər verən anaların ağılı yoxdur».

Əsgərin xidmət etdiyi hərbi hissənin komandiri ilə əlaqə yaratmaq mümkün olmadı. İlk olaraq aparıldığı Ağcabədi rayon Hərbi Hospitalının qəbul şöbəsindən bildirdilər ki, artıq cinayət işi açılıb, onlar əlavə heç bir məlumat verə bilməzlər. Ekspertiza rəyində əsgərin üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmadığı qeyd edilib.



Elşən Novruzovun yas mərasimi

Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Əfrahim Təhməzov da təsdiq edir ki, hadisə ilə bağlı cinayət işi başlanılıb. Əsgərin əvvəllər xəstə olmadığını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir şəhər üzrə rəisi Həsərət İsmayılov da deyir. Bildirir ki, Elşən Novruzovun sənədlərinə onun həqiqi hərbi xidmətə yararlı olduğu və əvvəllər də heç bir xəstəliyinin olmaması yazılıb. Əlavə edir ki, qəfil xəstəlik olub-olmaması onda da şübhə doğurur.

**Gülnur Raqifqızı**



*Профессор Нусрет Акьюрек, который руководил лечением экс-президента Абульфаза Эльчибея, рассказал Азербайджанской службе ВВС о последних днях политического лидера в больнице и прокомментировал утверждения об его отравлении. Профессор Акьюрек был в 1999 году главным врачом Образовательно-исследовательской больницы Анкары в Турции.*

#### **«ОТНОШЕНИЕ К ЭЛЬЧИБЕЮ ПОТЯЖЕЛО МЕНЯ»**

"Из Министерства здравоохранения мне позвонили и сказали, что Эльчибея привезут в нашу больницу. Естественно, мы провели особую подготовку, так как очень важная персона и привезли его. С первых же часов было решено общественность широко не информировать, потому что появился большой интерес к больнице из-за Эльчибея".

«Когда Эльчибей приехал в нашу больницу, его состояние было очень тяжелым. Информация, которую мне сообщили, в каких условиях он жил в Азербайджане и какое было отношение к нему, потрясла меня. Эльчибей был президентом страны, политиком мирового уровня. Отношение к нему в его больном состоянии противоречило и правам человека, и требованиям медицины. Представьте, такой человек с серьезными проблемами в мочеиспускательных путях жил в Баку в доме с туалетом во дворе».

#### **ЭЛЬЧИБЕЙ ОТКАЗАЛСЯ ОТ ЛЕКАРСТВ И ПРОЦЕДУР**

«После обследований Эльчибею был поставлен диагноз - рак простаты. Близким об этом прямо не сказали. Просто проводилось лечение, о котором были проинформированы Министерство здравоохранения и высокопоставленные лица государства. Эльчибей решительно отказался от большинства назначенных ему процедур и лечений. Было два пути – один хирургический, а другой медикаментозный. Он сказал, что

## Воспоминания врача Эльчибея

лечение имеет побочные следствия». «Со своей болезнью буду бороться я сам», - сказал он. Хотя его болезнь не была неизлечимой для современной медицины.

#### **ГЕЙДАР АЛИЕВ НИ РАЗУ НЕ ПОИНТЕРЕСОВАЛСЯ**

Нусрет Акьюрек рассказывает о невнимании азербайджанских официальных лиц к экс-президенту: «Несмотря на проявленный массовый интерес к Эльчибею, ни президент Гейдар Алиев, ни его посол в Анкаре ни разу не поинтересовались состоянием Эльчибея».

#### **СЛЕЗЫ ВРАЧА**

Эльчибей вернулся в Азербайджан. Однако спустя некоторое время Акьюрек получил известие об ухудшении его здоровья: «После этого известия сформировали группу врачей и послали в Азербайджан. Под контролем Министерства здравоохранения Эльчибей был повторно доставлен в Турцию. До сих пор помню, как рыдал посланный в Азербайджан врач. Он говорил, что люди в аэропорту, пришедшие провожать Эльчибея, устроили у самолета такую давку, что покойного пришлось доставить в салон, расталкивая всех по пути».

#### **ИЗВЕСТИЕ О КОНЧИНЕ**

«Он очень сожалел о своей болезни. Я навещал его каждый день, проводя с ним по 16-17 часов в сутки... Каждую новую информацию, связанную с его здоровьем и подготовленную мной, я посылал высокопоставленным лицам системы здравоохранения. Мы подготовили программу интенсивной терапии, но Эльчибей снова не принял ее». По словам Нусрета Акьюрека, из-за нарушений в работе пищеварительного тракта Эльчибей был заражен и тяжелой инфекцией. Он попросил, чтобы его лечили в Медицинской академии «Гюльхане» Вооруженных сил Турции. «Потом мы узнали о резком ухудшении его состояния и наступившей примерно в 6.00-6.30 утра кончине. Больше всего на меня подействовало то, что в период его болезни никто из руководства Азербайджана не поинтересовался состоянием его здоровья. Он был замечательной личностью. Он был настоящим тюрком-огузом».

#### **«ЕСЛИ БЫ Я ЗАХОТЕЛ...»**

Врач также рассказал и про некоторые беседы с экс-президентом. «Меня

сверг Сурет Гусейнов. Если бы я захотел, мог его уничтожить в течение часа. Но я не хотел кровопролития, братской крови. Для меня даже должность главы государства не была столь важной», - говорил Эльчибей.

#### **О ВОЗМОЖНОМ ОТРАВЛЕНИИ ЭЛЬЧИБЕЯ**

«Врач, которого я посылал в Баку, рассказал мне, что туалет в доме Эльчибея находится во дворе, а катетер для мочи он снимал и устанавливал себе сам. Он пользовался одним одноразовым катетером много раз в течение дней! Это факт, показывающий, что система здравоохранения Азербайджана ничего не делала для него!» - сказал Нусрет Акьюрек.

Он также коснулся и возможного отравления Абульфаза Эльчибея. «Я не могу сказать, что с ним могло случиться в тех условиях, в которых он жил в Азербайджане, потому что условий не было никаких. Не могу ничего сказать о тайной, связанной со спецслужбами, стороне этого вопроса. Но в нашей больнице он содержался в стерильных и безопасных условиях. Пока он лежал у нас, никаких, даже мелких проблем с его безопасностью не возникло. Здесь у него была самая высококлассная охрана. А что и как было в Азербайджане, не знаю.

Он поступил к нам с диагнозом рака простаты, диабета и заражения вирусной инфекцией. Для надлежащего ухода за ним был выделен специальный персонал. В отделении, где он лечился, вход и выход были под особым контролем. К нему допускались только те люди, кому разрешил я лично. Уверен, что и в «Гюльхане» никаких проблем с безопасностью не было».

#### **РАСХОДЫ НА ЛЕЧЕНИЕ**

«Все расходы на его лечение были покрыты за счет Турецкой Республики и Анкарской больницы. Посол Азербайджана в Анкаре абсолютно не интересовался состоянием Эльчибея. Только раз он сделал запрос в Медицинскую академию «Гюльхане». Я как свидетель, могу заявить, что за исключением этого, я не видел никакой финансовой и моральной поддержки со стороны азербайджанских официальных лиц».

## «Azərbaycan» Nəşriyyatı «Azadlıq»a üç gün vaxt verib



«Azadlıq» qəzeti

**«Azadlıq» qəzeti sentyabrın 3-nə qədər «Azərbaycan» Nəşriyyatına olan borcunu ödəməlidir. Bu xəbərdarlıq məktubu qəzetə avqustun 29-da nəşriyyatın direktorundan gəlib. Məktubda xahiş olunur ki, qəzet çap və kommunal xərclərə görə yaranmış 25610 manat 80 qəpik borcunu sentyabrın 3-nə qədər ödəsin. Əks halda, qəzetin çap edilməsi və kommunal xidmət nəşriyyatın imkanları xaricində olacaq. Məktubda göstərilən məbləğin 14244 manatı çap xərcləri, qalanı isə kommunal xidmətlərə görə yaranan borcudur.**

### «QASİD»İN DƏ «AZADLIQ»A 30 MİN MANAT BORCU VAR

«Azadlıq» qəzeti məktubda yazılan borcu tanıyır. Amma qəzetin redaktoru Sücəddin Şərifov deyir ki, nəşriyyat onlardan öz pulunu istədiyi kimi, onlar da «Qasid» mətbuat yayımı firmasından qəzet satışından onlara çatacaq 30 min manatı ala bilmirlər: «Biz aprel ayından bu yana «Qasid»dən satılan nüsxələrin pulunu ala bilmirik. Biz dilemma qarşısındayıq. Ən böyük yayım firmasıdır, biz hər gün bu firmaya 1000 nüsxə qəzet veririk, amma pulunu ala bilmirik. Firma bunu son vaxtlar üzləşdiyi problemlərlə, köşklərin yığıldırılması ilə əlaqələndirir». Sücəddin Şərifov deyir ki, onlara göndərilən məktubda 25 min manatlıq borc barədə yazılsa da, nəşriyyat daha çox çap xərclərinin ödənilməsinə istəyir. Redaktorun dediyinə görə, kommunal xidmətlərə görə yaranan 11 min manatdan artıq borc hər ay az-az ödənilir. «Azərbaycan» Nəşriyyatının direktor müavini Bəsti İsmayılova yalnız

«Azadlıq» qəzetinə xəbərdarlıq olunduğunu deyir. O, bundan əvvəl də müxtəlif qəzetlərə borcların ödənilməsi ilə bağlı xəbərdarlıq edildiyini və problemin bununla da həll olunduğunu bildirir: «Bu, bizim daxili işimizdir, vaxtaşırı onlarla söhbət aparırıq və borclarını ödəyirlər. İndi onların «Qasid»lə bağlı problemləri var, ona görə gecikmə olub. Bizim də problemlərimiz olduğu üçün qəzetə xəbərdarlıq göndərmişik». Amma direktor müavini hesab edir ki, sentyabrın 3-nə qədər borc ödənilməsə belə, qəzetin çapını dayandırmaq fikirləri yoxdur. Bəsti İsmayılova deyir ki, onsuz da həmişə güzəşt edirlər.

### «QASİD» RƏHBƏRİ: BİZ QƏZETLƏRİN PULUNU ÖDƏYƏCƏYİK, ƏGƏR...

«Qasid» mətbuat yayımı firmasının rəhbəri, deputat Mirkazım Kazımov son vaxtlar qəzetlərə borclarının yaranmasını firmaya məxsus köşklərin yığıldırılması və yay mövsümü ilə əlaqələndirir. Kazım Kazımov bu borc məsələsinin birinci dəfə baş vermədiyini deyir. «Qasid» rəhbəri deyir ki, qəzetlər narahat olmasınlar, fəaliyyətlərini bərpa etsələr, hər şey yaxşı olacaq:

– Bizə də kimlərsə borcu var. İdarə, müəssisələr arasında belə hallar olur. Yəqin ki, biz borcları ödəyəcəyik, onlara borclu qalmayacağıq. Fəaliyyətimizi bərpa etsək, borcları ödəyəcəyik.

- *Amma ehtimal var ki, fəaliyyətinizi bərpa etməyə də bilərsiniz?*

- Biz indi çalışırıq, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişik ki, ya bizim götürülən köşklərin yerinə yeni köşklər versinlər, ya da bizə əlavə yer ayırsınlar.

### MƏTBUAT ŞURASI MÜZAKİRƏYƏ HAZIRDIR, AMMA...

Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli deyir ki, qəzetlər yenidən Mətbuat Şurasına müraciət etsə, bu məsələ müzakirə oluna bilər: «Hər halda müraciət olunsun, müzakirə edilə bilər. Amma hansı qərar çıxarılaçağı barədə bir söz deyə bilmərəm».

**Maarif Çingizoğlu**



«Sökülən evlərin yerində dövlət əhəmiyyətli obyekt əvəzinə dükənlər tikilsə, onları şəxsən özüm sökəcəyəm»

## Parlament saati. Aqil Abbasla...

Avqustun 30-da «İşdən sonra» programında Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, deputat Aqil Abbas suallara cavab verib. Parlamentin fəaliyyətini qiymətləndirən deputat deyib ki, Milli Məclis lazım olan qanunları qəbul edib. Amma onların hansı işlək vəziyyətdədir, hansı yox, bu, başqa məsələdir. Aqil Abbas bildirib ki, o, hazırkı dövrdə diffamasiya haqqında qanunun qəbul olunmasının əleyhinədir. Deputat jurnalistləri daha məsuliyyətli olmağa çağırıb: «Mən jurnalistin tutulmasını istəmirəm. Ancaq jurnalist də bilməlidir ki, nə yazır».

Deputat özünün təsisçisi olduğu «Ədalət» qəzetini məhkəməyə verdiyini də etiraf edib: «Mən «Ədalət» qəzetini özüm məhkəməyə verdirmişəm və cərimə ödəmişəm».

Orduda baş verən ölüm halları haqqında KİV-də danışmaq istəmədiyini deyən Aqil Abbasın fikrincə, 20 ilin ordusundan 200 ilin ordusunu tələb etmək düzgün deyil. Övladlarını Bakıdakı hərbi hissələrə saldıran və yaxud ordudan saxlatdıran məmurlar haqqında danışan deputat bildirib ki, ağıllı olan məmur övladını ordudan saxlatdırmaz: «Mənim oğlum və yaxud mənim bacı-qardaşlarımla oğulları heç biri Bakıdakı hərbi hissələrdə xidmət etməyib».

Deputat Bakıdakı söküntü işlərinə də münasibət bildirib. O deyib ki, evlər dövlət ehtiyacları üçün sökülür: «Kompensasiya ödənilməsə, bu, düzgün deyil. Amma 1500 manat bazar qiymətinə uyğundur. Həmin sökülən evlərin yerində dövlət əhəmiyyətli obyekt əvəzinə dükənlər tikilsə, onları şəxsən özüm sökəcəyəm».

**Verilişi tam olaraq  
AzadlıqRadiosu.az  
səhifəsində dinləyin.**




# 1 kilometr yolun çəkilməsinə dünyada ən çox Azərbaycanda pul xərclənir

Rusiyanın «RIA News» agentliyi 1 kilometr yolun dünyanın hansı ölkəsində neçəyə tikildiyini araşdırıb. Agentliyə görə, Rusiyada 1 kilometr yeni yolun çəkilməsi 17.6 milyon dollara başa gəlir. Agentlik müqayisə üçün ABŞ-da eyni yolun 5.9 milyon dollara, Avropa Birliyi ölkələrində 6.9 milyon, Çində isə cəmi 2.2 milyon dollara başa gəldiyini bildirir. Beləliklə, «RIA News» qeyd edir ki, 1 kilometr yola ruslar ABŞ-dan 3 dəfə, Avropadan 2.5 dəfə, Çindən isə 8 dəfə çox pul xərcləyirlər.

Amma yola dövlət büdcəsindən daha «səxavətlə» pul xərcləyən heç də ruslar deyilməmiş. Azərbaycanda İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Vüqar Bayramov «Exo» qəzetinə müsahibəsində deyib ki, 1 kilometr yol Azərbaycanda dövlət büdcəsinə ortalama 18 milyon dollara başa gəlir. Bəzi yerlərdə bu rəqəm hər kilometr üçün 24 milyon dolları da

keçir. Bu hesabla hələlik 1 kilometr yola pul xərcləməyə «səxavət» sarıdan Azərbaycana çatan yoxdur.

Məsələn, Azərbaycanda məmura 100 milyon dollar verəndə 5.5 kilometr yol çəkir. Eyni məbləğdə pula ABŞ-dakı məmur 17 kilometr, avropalı məmur 14.5 kilometr, çinli isə 45.5 kilometr yol çəkir. Yolların çəkilişi ilə məşğul olan Nəqliyyat Nazirliyi isə Azərbaycanda yol çəkilişinə dünyada hamıdan çox pul xərclənməsi fikri ilə razı deyillər. Nazirliyin rəsmiləri bir neçə dəfə yerli mediada bu mövzuda səslənən tənqidlərində cavabında deyiblər ki, rəqəmlər arasındakı fərqi yolun keyfiyyəti, ərazinin landşaftı,



Mənbə: RIA News

işçi qüvvəsinin, tikinti materiallarının ölkədən-ölkəyə fərqli qiymətlərlə gətirilməsi bağlıdır.

Nəqliyyat Nazirliyinin rəsmiləri əlavə edirlər ki, Azərbaycanda yollara çəkilən xərclər təkcə yolun tikintisi ilə bağlı olmur, əksər hallarda körpü və tunellərin inşası, ətrafdakı tikililərin köçürülməsi üçün xərclər də bura daxil edilir.

## İlham Əliyev Fransa prezidentindən çox maaş alır



Barack Obama

ABŞ prezidenti Barak Obama: İllik maaşı təxminən 312 000 manat.

Amerika prezidentinin illik maaşı 400 min dollardır. Bundan başqa, ona xərclərinin qarşılıqması üçün illik 50 min dollarlıq limit də verilir. Prezidentin iki iqamətgahı var. Ağ Ev və Merilenddəki "Camp David" iqamətgahı. Bundan başqa, ABŞ prezidentinin xidmətində bir təyyarə və bir helikopter var. Vaxtilə prezidentin xidmətində yaxta da vardı, amma Cimmi Karter onu satmağa qərar verdi.



Joachim Gauck

Almaniya prezidenti Joachim Gauck:

**İllik maaşı təxminən 199 000 manat. Almaniya prezidenti ildə 199,999 avro maaş alır.**

(Bu, daha çox formal vəzifədir, Almaniya dövlətə kansler rəhbərlik edir). Prezidentin əsas iqamətgahı Berlindəki Bellevue sarayıdır. Daha bir iqamətgah Bonndadır.



İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev:

**İllik maaşı təxminən 180 000 manat.**



François Hollande

Fransa prezidenti François Hollande: İllik maaşı təxminən 160 000 manat.

Hazırkı prezidentin illik maaşı 162,624 avrodur. Bu, Azərbaycan prezidenti İlham Əliyevin illik məvacibindən (180 min manat) bir qədər azdır. Bundan əvvəlki Fransa prezidenti N.Sarkozi daha çox qazanırdı. Onun maaşı 231,972 avro idi. Prezidentin ofisi və iqamətgahı Parisdəki Elysee Sarayında yerləşir. Başqa iqamətgahlar: Fransanın cənubundakı Fort de Bregançon (məzuniyyət üçün), Rambouillet qəsri və rəsmi görüşlər üçün Domaine National de Marly.



Giorgio Napolitano

İtaliya prezidenti Giorgio Napolitano: İllik maaşı təxminən 230 000 manat.

Onun əsas iqamətgahı Romadakı Quirinal Sarayıdır. Bundan başqa, onun Roma yaxınlığında və Neapolda da iqamətgahları var.

## A.Lukaşenkonu niyə yalnız İ. Əliyev başa düşür?



İlham Əliyev və Aleksandr Lukaşenko

**Etiraf edirəm ki, mənim üçün Belarus V. Bıkov, bir də yolüstü səfər zamanı o yerlərdə gördüyüm gözəl qızlar və qadınlardır. Lakin dünyanın öz reallıqları var. Əksər ölkələrin insanları üçün indi Belarus A.Lukaşenko deməkdir. Bir qəribə nüans var, onu mütləq qeyd etməliyəm. Lider öz ölkəsindən məşhur olanda (istər müsbət mənada olsun, istərsə də mənfı, fərqi yoxdur) bu, bir o qədər də yaxşı nəticələrə gətirib çıxarmır. Mənfı mənada aydındır. Ölkələr və rejimlər vardı ki, yalnız on illərlə «staj»ı olan diktatorlarla tanınırdılar, həmin ölkələrin özlərini daha az tanıyırdıq, nəinki orada olan diktatorları... Müsbət halda da bunun fəsadları ola bilər. İlk dəfə bu fəsadı qədim afinalılar sezmiş və ona qarşı tədbir görmüşdülər – Qədim Afinada vətəndaşlar arasında çox böyük nüfuzu olan tribunları şəhərdən sürgün edirdilər. Bəli, qədim Afinada ehtiyat edirdilər ki, bu şəxslər öz böyük nüfuzları ilə şəhər əhlinin öz iradəsi ilə qərar qəbul etməsinə mane ola bilərlər. Təbii, Lukaşenkonu bu iki haldan birincisinə aid etmək olar – o, özünün mənfı imici ilə ölkənin üzərinə elə bir «pərdə» atıb ki, insanlar əvvəldə qeyd etdiyim kimi, Belarus deyəndə başqa bir şey düşünməzlər, yalnız onun haqqında danışır və fikir yürüdürlər. Gəlin etiraf edək ki, Belarusa Rusiyadan yaxın dövlət yoxdur. Amma Rusiyanın öz siyasətçiləri belə Lukaşenko ilə yaxınlıqlarını nümayiş etdirməyi sevmirlər...**

Bu adamı hətta Rusiya mətbuatı «Belarusbaşı» adlandırır. Mən bunları niyə

deyirəm? İ. Əliyevin Belarusa anonslaşdırılmamış səfəri hamını mat qoydu.

İnsanlar hər yerdə ona adət ediblər ki, dövlət başçıları yalnız zəruri hallarda səfər edir. Belarusa indiki səfərin nə mənası var? Azərbaycana Lukaşenko kimi dost lazımdır? Suallar çoxdu. İ.Əliyev sanki Avropaya diplomatik bir demarş nümayiş etdirir – siz nə qədər danışsınız-danışın, nə qədər yazıb-pozursunuz öz işinizdir, mən, «öz dairəmi» özüm müəyyən edəcəm.

### A. LUKAŞENKOYA NİYƏ İ.ƏLİYEV KÖMƏK ETMİŞDİ?

Görüş zamanı A. Lukaşenko deyib ki, biz çox çətin bir vəziyyətdə idik və bir neçə ölkəyə müraciət etdik, birinci Azərbaycan reaksiya verdi. İ. Əliyev də öz növbəsində bildirib ki, elə əsl dostluq da bu cür olur, Azərbaycan da TŞ-yə üzv olanda Belarusun yardımından istifadə etdi... Mənə belə gəlir ki, onların hər ikisi məsələnin mahiyyətini gözəl bilir və dedikləri sözlərin doğruluğu o qədər də onlar üçün əhəmiyyət kəsb etmir. Onların bir-birinə simpatiyası var. Rusların bir sözü var: «tovariş po nesçastyu». Onları bir dərd birləşdirir və bu dərd də diplomatik etiket xatirinə deyilən pafoslu sözlərə rəğmən hər ikisinin normal ölkələr tərəfindən sevilməməsidir. Onları sevmirlər, ən uzağı hesablaşmaq məcburiyyətində qalırlar, hər iki ölkənin içindəki reallıqlara və vəziyyətə görə, sadəcə, dözümlü göstərirlər. Lukaşenkoya münasibətdə hətta bu da yoxdur, dünya ölkələri onu açıq-aşkar təhdid edir. Gələk mətləbin üzərinə. Birincisi, Belarus niyə çıxılmaz vəziyyətə düşməli idi? Niyə Avropa və eləcə də dünya ölkələri maliyyə resurslarını Belarusun üzünə bağlayıb?... Əslində Lukaşenko bu suala cavab verməli idi. İkincisi, niyə məhz İ.Əliyev o situasiyada Luka-

şenkoya yardım edən ilk prezident oldu? Səbəb sadədir və ona cavab vermək böyük ağıl tələb etmir – yalnız indiki Azərbaycanda qısa müddətdə, bir-iki saat ərzində bir nəfər on milyonlarla vəsaitin taleyini həll edə bilər. Bəli, ABŞ bütün dünyaya yardım edir. Lakin bu yardımın hər maddəsi Konqresin müzakirəsindən keçir. Başqa normal ölkələr də belədir. Elələri də var ki, orada dövlət başçıları öz pulları ilə dövlətin pulları arasında bir fərq qoyurlar, istədikləri kimi sərəncam verirlər. Azərbaycan məhz bu sonuncu ölkələrə aiddir.

### DOĞRUDANMI AZƏRBAYCAN A.LUKAŞENKO İLƏ HESABLAŞMALIDIR?

Bir qədər əvvəl İ. Əliyevin sözlərindən sitat gətirmişdim. Söhbət TŞ-yə üzv olmaq ərəfəsində Belarusun yardımından gedirdi. Belarusu demirəm, bizim "A.Lukaşenkunun" nə nüfuzu var ki, o, dünya ölkələrini kiməsə səs verməyə təhrik etsin? Sadəcə, İ. Əliyev özünün düşdüyü reallıqları Azərbaycanın da məruz qaldığı reallıqlar kimi qələmə verir. İlk baxışda belə təəssürat yaranır ki, Azərbaycan həqiqətlərini yalnız Belarus kimi rejimlər və yaxud hansısa despotik Afrika rejimi müdafiə edə bilər. Lakin bu, ölkədə aparılan siyasətin nəticəsidir, heç də obyektiv reallıq deyil. H. Mübarəkə qoyulan heykəl necə qoyulmuşdusa, bir gün elə də götürüldü. Vaxt gələcək, Lukaşenko rejimi də çökəcək... O vaxt «Belarus-Azərbaycan dostluğu»ndan əlamət qalmayacaq və hər şeyi yenidən başlamaq lazım gələcək... Lakin bu, əsl dostluq olacaq, çünki o daha etibarlı təməl üzərində qurulacaq.

**Hüseynbala Səlimov,  
müstəqil analitik**

### Qənirə Paşayeva Somali səfərindən danışır

«AzadlıqFM» verilşinin 31 buraxılışın qonağı, millət vəkili Qənirə Paşayeva "Facebook" əhlinin suallarına cavab verib. Aparıcı Səadət Akifqızı.

Söhbətə AzadlıqRadiosu.az saytında verilşin arxivindən dinləmək olar.



## «Qaynar Xətt»dən hüquqşünas məsləhəti al

AzadlıqRadiosunun efirində hər şənbə saat 18-də «Qaynar Xətt» verilişi başlayır. Burada sizin suallara hüquqşünaslar cavab verir. **25 avqust 2012-ci il** verilişlərində səs-lənən sualların bəzilərini və onların cavablarını sizə təqdim edirik. Sualları hüquqşünaslar **Müzəffər Baxışov və Əlibaba Rzayev** cavablandırır.



### HAKİM CİNAYƏT İŞİ BAŞLAYA BİLMƏZ...

*Nüsrət Yusifli: Hakim cinayət işinin başlanmasında qərar verə bilərmə? Bilərsə, iş materialında cinayət sübut olunursa, hakim bunu etmirsə, hakimi hansı məsuliyyət və cəza gözləyir?*

**Cavab:** 1 sentyabr 2000-ci il tarixdən Azərbaycanda yeni Cinayət Prosesual Məcəllə (CPM) qüvvəyə minib. Həmin Məcəllənin müddəalarına görə, hakimin cinayət işi başlamaq səlahiyyəti nəzərdə tutulmayıb. Bu vəzifə Cinayət Prosesual Məcəllənin tələblərinə görə, təhqiqatçı, müstəntiq və ibtidai araşdırma prosesual rəhbərliyi həyata keçirən prokurora həvalə edilib. Əgər cinayət barəsində hakimə məlumat daxil olarsa, həmin məlumatları aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərməlidir. Mülki Prosesual Məcəllənin tələblərinə görə isə, hakim hər hansı bir mülki işə baxarkən həmin işlə bağlı cinayət tərkibli əməllər müəyyən edərsə, bu barədə xüsusi qərar çıxartmaqla prokurora məlumat verməlidir. Hakim arbitr funksiyası yerinə yetirdiyinə görə, ona cinayət işi başlaması səlahiyyəti verilməyib.

### TAM ŞTAT VƏ ƏLAVƏ YARIM ŞTAT...

*Xaçmazdan Sevdə: Hər hansı bir tam ştatda çalışan işçinin eyni idarədə və ya təşkilatda əlavə yarımştat işlə təmin olunması mümkündürmü?*

**Cavab:** Bizim Əmək Məcəlləsinin 58-ci maddəsinə görə, əgər işçi tam ştatda işləyirsə və işəgötürənin razılığı varsa, həmin təşkilatda yarımştat da işləyə bilər. Başqa təşkilatda isə iş vaxtından sonra işləyəcəksə, işəgötürənin razılığı

lazım deyil. Əgər iş vaxtı başqa təşkilatda işləyəcəksə, o zaman mütləq işə götürənin razılığı olmalıdır.

### İTKİ ARAYIŞI

*Bakıdan Könül: Mən pasportunu itirmişdim və yenisi üçün müraciət etmişəm. 5 gün müddətində pasportum hazırlanıb. Sadəcə, yerli polis idarəsindən itki barədə arayış almıyam. Qanunvericilikdə bu arayışın verilməsi üçün müddəti tapa bilmədim. Xahiş edirəm, itki barədə arayışın neçə gün müddətinə verilməli olduğunu cavablandırarsınız...*

**Cavab:** "Vətəndaşların müraciətlərinə baxılması haqqında" qanuna görə, müraciətlərə 1 ay müddətində cavab verilməlidir. Əgər əlavə araşdırma tələb etməyən bir məsələdirsə, qanunun tələbinə görə, 15 gün müddətində cavab verilməlidir. Daxili işlər orqanlarında müraciətlərə baxılması qaydası haqqında təlimat da var. Bu təlimat "Vətəndaşların müraciətlərinə baxılması haqqında" qanundakı şərtlərlə müəyyən edilir. Ancaq bu təlimatda daxili işlər orqanlarının rəhbərlərinə əlavə bir səlahiyyət də verilir ki, onlar müraciətlərə qanunda nəzərdə tutulmuş müddətdən daha qısa müddət ərzində cavab versinlər. Tutaq ki, əlavə bir araşdırma tələb olunmayan bir məsələdirsə ona 1 ay, yaxud 15 gün müddətində yox, 3-5 gün ərzində də cavab verə bilərlər. Sizin müraciətlə bağlı məsələ ayrıca bir araşdırma tələb etmir və sizin müraciətinizə qısa bir müddətdə cavab verilməlidir.

### KREDİTLƏ ALINAN MAŞININ OLAYI

*Sumqayıtdan Fərid: Biz başqasının adına kreditlə maşın götürmüşük, hər ay pulu ödəyirik. Çeklər öz adımızdır. Maşın adına olan borcu var. Maşına həbs qoyublar. Biz nə edək, elə hər ay pulu ödəyək ki, axırda maşın kiməsə qismət olacaq? Bunu necə etmək olar? Yəni qanunda bunu nəzərə alan maddə varmı?*

**Cavab:** Kredit şərtlərlə alınmış maşının

başqasının adına keçməsi qarşılıqlı razılaşma əsasında olur. Yəni kredit verən bankın razılığı olmalıdır. Maşının üstündə həbs var, sizin o maşının üzərində indi heç bir hüququnuz yoxdur. Bu məsələ mülki qaydada həll olunmalıdır. Sizinlə faktiki alqı-satqı edib maşını başqasının adına rəsmiləşdiriblər. Qanunvericiliyə görə, bu cür əqdlər yalan əqdlərdir. Başqa əqdləri pərdələmək üçün bağlanan əqdlərdir. Bu əqdin etibarsızlığını məhkəmədə mübahisələndirə bilərsiniz.

### XARİCİLƏR ÖLKƏMİZDƏ NƏ QƏDƏR QALA BİLƏRLƏR?

*Rusiyadan İbadət: Xarici vətəndaş Azərbaycanda nə qədər qeydiyyatsız yaşaya bilər?*

**Cavab:** Rusiya vətəndaşının Azərbaycana gəlməsi üçün heç bir viza tələb olunmur. Bu şəxslər Azərbaycana vizasız gələ, 90 gün müddətində Azərbaycan ərazisində yaşaya bilərlər. Əgər onlar 30 gün müddətinə Azərbaycana gəlirlərsə, yaşadıkları yerdə - mehmanxanada, turist bazasında, yaşayış evində 24 saat ərzində «forma 6 » xüsusi sənədini doldurub mehmanxana müdiriyyətinə, yaxud da qaldıkları evin sahibinə verməlidirlər. Onlar isə həmin sənədi ərazi polisində təqdim etməlidirlər. 30 gündən artıq yaşayırlarsa, 3 gün müddətində müvafiq sənədləri polis orqanlarına təqdim etməli, yaşadıkları yer üzrə qeydiyyata düşməlidirlər. Bu qeydiyyat proseduru keçməsələr İnzibati Xətalər Məcəlləsinə görə, ölkədən çıxarılma, yaxud çıxarılmaqla 300 manatdan 400 manata qədər cərimə oluna bilərlər.

### Hazırladı: Şəhla Sultanova

Hər həftənin şənbə günü saat 18:05-dən 19:00-a qədər "Qaynar Xətt"ə zəng edin və hüquqşünaslardan cavab alın.  
Telefon: (012) 436 77 41,  
email: efir@azadliqradiosu.az ,  
SMS üçün mobil nömrə:

(+99450) 7441017

## Emin Milli və İsa Qəmbər nədə razılaşa bilmir?



Emin Milli

*Blogger Emin Milli xarici mətbuata müsahibəsində Azərbaycan müxalifətini tənqid edib. Müxalifəti səhvləri etiraf etməməkdə günahlandırır Emin Milli müsahibəsinin bu hissəsini «Bizim niyə zəif müxalifətimiz var?» sərlövhəsi ilə öz bloquna da yerləşdirib. Amma Emin Millinin bu fikirləri sosial şəbəkələrdə tənqiddə tuş gəlib. Bir neçə gündür ki, sosial şəbəkələrdə söz yarışması gedir. Kimin haqlı, kimin haqsız olduğu barədə iki cəbhə yaranıb.*

### EMİN MİLLİ NƏ İSTƏYİR?

Emin Milli nə yazıb, onun istədiyi nədir? AzadlıqRadiosuna müsahibəsində o, deyir: «Mən müsahibəmdə suallar qoymuşdum. Birinci məsələ müxalifət lider problemi ilə bağlı idi. Sonra müxalifət liderlərinin xalqın qarşısında

hesabat vermələri, xüsusilə də Müsavat başqanı İsa Qəmbərin 2003-cü ildə prezident seçkisindən sonra meydana çıxanlara qoşulmamağı ilə bağlı idi. Əslində belə reaksiyaları gözləməirdim. Hətta İlham Əliyevi tənqid edəndə, bu qədər hücumla məruz qalmamışdım. Məni təhqir edənlər oldu, hətta əl saldılar. Mövzuya aid olmayan müzakirələr baş aldı».

Emin Milli deyir ki, onun sualı İsa Qəmbərə idi və təəssüflənir ki, uzun-uzadı müzakirələr getsə də, Müsavat başqanı ona cavab verməyib. Deyir ki, başqa müsavatçılar, o cümlədən Hikmət Hacızadə ona cavab yazıb. Deyib ki, İsa Qəmbərin 16 oktyabr hadisələrində meydana çıxmamağına səbəb onun təhlükəsizliyi ilə bağlı qərarı olub: «Amma bu cavab məni qane etmir. Mən sualı İsa Qəmbərə vermişəm, o,



İsa Qəmbər

hələ cavab verməyib. Hesab edirəm ki, onun mənəvi borcudur ki, cavab versin».

### İSA QƏMBƏR CAVAB VERƏCƏK

Müsavat başqanı İsa Qəmbər bizimlə söhbətdə bildirdi ki, o, bu suallara cavab vermək istəmir, çünki avqustun 28-də AzadlıqRadiosunun «İşdən sonra» proqramının canlı yayımında bütün sualları cavablandıracaq (İsa Qəmbərin həmin verilişdəki cavablarını AzadlıqRadiosu.az saytında dinləmək olar). Müsavat başqanının gənclərlə iş üzrə müşaviri Səxavət Soltanlı isə sosial şəbəkələrdə gedən müzakirələrə qatılıb. O, İsa Qəmbərin təmsalında müxalifətə haqsız ittihamla tuş gəldiyini söyləyir: «Həmin hadisələr zamanı İsa Qəmbərin evi polis nəzarətində olub, faktiki olaraq İsa Qəmbər ev dustağı olub. O zaman o hadisələrə necə qatıla bilərdi? Biz bu cavabı verəndən sonra da bu mövzuda əlavə sual vermək səmimi niyyətdən xəbər vermir».

Səxavət Soltanlı da hesab edir ki, 16 oktyabr hadisələri ilə bağlı suallar meydana olanlara qarşı zorakı davranış göstərən hakim rejimə ünvanlanmalıdır.

**Səadət Akifqızı**

## DİN yol polisinə dair videonu araşdırır



Videodan görüntü

*Bu günlərdə «YouTube» sosial şəbəkəsində İmişli rayonunda yol polisi maşınında bir vətəndaşla polis əməkdaşları arasında insidenti əks etdirən video yayılıb. VİDEOYA AzadlıqRadiosu.az saytında da baxmaq olar.*

### VİDEODA POLİS HARASA ZƏNG EDİR

Videonu portala yerləşdirən İmişli sakini, AXCP üzvü Musa Rahim deyir ki, o, həmin hadisənin təsadüfən şahidi olub və lentə alıb. Hadisənin bu il mayın sonunda baş verdiyi bildirilir. Musa Rahim görüntüdə vətəndaşa təzyiq edən polisin Əzim Abdullayev, avtomobil idarə edənin isə Ələsgər Məmmədov

olduğunu deyir. Videoda Əzim adlı polis vətəndaşın üstünə qışqıraraq onu arxa oturmağa tərəf itələyir. Avtomobili idarə edən ikinci polis isə onları sakit olmağa çağırır. Çəkiliş aparıldığını gören polis hərəkətini dayandırır və harasa zəng edir.

Musa Rahim deyir ki, Əzim Abdullayev adlı polisin döyüldüyü həmin şəxs onların qonşusu Taleh Məmmədovdur: «Polislər Taleh Məmmədovun evinin qapısında başqa sürücünü saxlayan zaman həykü salıblar, Taleh Məmmədov isə polisləri sakitliyə dəvət edib. Bu etirazından sonra polislər onun özünü maşına mindirərək aparmağa cəhd ediblər».

### «BİZ ONU DÖYMƏMİŞİK»

Ancaq İmişli Rayon Yol Polisi Şöbəsinin əməkdaşı Əzim Abdullayev deyir ki, Taleh Məmmədov içkili olub və onu müayinədən keçmək üçün xəstəxanaya aparanda, Musa Rahim onları lentə alıb: «Biz onu döyməmişik, heç sürücü də demir ki, məni niyə vurursunuz.

Sadəcə, Taleh Məmmədov içkili idi, onu xəstəxanaya aparanda, qol-qıçını oyan bu yana atdı. Mən nəyə deyirsiniz and içim, o adama bir çırtma belə vurmamışam. Musa Rahim Ələsgər müəlim oturan tərəfdən bizi çəkib, bəzi sözləri də əlavə edib, yayıb internetdə. Əl-ayağından tutmuşdum, deyirdim ki, «içkilisən maşına dəymə, elə eləmə». Mən QAİ işçisiyəm, mən odunqıran, malotaran deyiləm. İçkili adama «başına dönüm» deyirəm, qanunu-qaydanı başa salıram. Bəs mən içkili adamı həkimə necə aparmalıyam? O, mənim yanıma düşüb getməlidir?»

### POLİS DEYİR İZAHAT VERİBLƏR

Daxili İşlər Nazirliyinin sözcüsü Ehsan Zahidov da AzadlıqRadiosuna bildirib ki, hadisədən xəbərdardırlar və videoya baxıblar: «Biz baxmışıq, bizə də məlumdur. Nazirliyin müvafiq xidmət sahələri yəqin ki, araşdırma aparıb nəticəsindən asılı olaraq tədbir görəcəklər».

**Maarif Çingizoğlu**



Putin prezident təyyarəsində.  
7 sentyabr 2006-cı il.



Rusiya prezidentinin iqamətgahlarından biri



Putinin 40 milyon dollarlıq yaxtası



Vladimir Putinin iqamətgahında görüntü

**Rusiya prezidenti Vladimir Putin** ərəb kralları və ya çilgin oliqarxlar kimi cah-calallı lüks həyat tərzini sürür. Rusiya müxalifətinin liderləri Boris Nemtsov və Leonid Martynyukun avqustun 28-də təqdim elədiyi hesabatda belə deyilir. Hesabata görə, Putinin son 12 ildəki hakimiyyəti dövründə istifadə elədiyi cah-calalın miqyasları da artıb. Hesabatda bunların şəkilləri də yer alır. Hesabat müəllifləri iddia edirlər ki, məhz bu lüks həyat

## Vladimir Putinin dəbdəbəli həyat tərzindən görüntülər

tərzi üzündən Putin hakimiyyətdən möhkəm yapışmış və əldən buraxmaq istəmir.

### PUTİNİN SAAT KOLLEKSİYASI İLLİK RƏSMİ GƏLİRİNDƏN 6 DƏFƏ ÇOX İMİŞ?

Rusiyada müxalifət liderlərindən biri, Baş nazirin keçmiş müavini Boris Nemtsov iddia edir ki, Rusiya prezidenti Vladimir Putinin tək-cə saatlar kolleksiyası onun illik rəsmi gəlirindən 6 dəfə çoxdur. "Kommersant" qəzeti yazır ki, Boris Nemtsov "Solidarnost" hərəkatının fəallılarından biri olan Leonid Martinokla birlikdə prezident Putinin var-dövləti haqqında hesabat hazırlayıb.

Sənəd müəllifləri iddia edirlər ki, Vladimir Putinin sərəncamında 20 saray, villa və iqamətgah var. İqamətgahlardan 9-u Putinin hakimiyyəti illərində tikilib. Hesabatda müqayisə üçün əlavə olunur ki, ABŞ və Fransada cəmi 2 rəsmi iqamətgah fəaliyyət göstərir.

### İLƏ 98 000 MANAT RƏSMİ GƏLİRİ OLAN PREZİDENTİN HƏYAT AKSESSUARLARI

Hesabat müəllifləri iddia edirlər ki, Putin rəsmi gəlir bəyannaməsində ildə 4 milyon rubl - "təxminən 98 000 manat" qazancı olması barədə məlumat verməklə əslində seçiciləri aldadıb. Əslində isə o, cah-calal içində yaşayır.

"Kölənin qalera həyatı. Saraylar, yaxtalar, maşınlar, təyyarələr və başqa aksesuarlar" adlanan hesabat "Saraylar", "Aviapark" (təyyarə və vertolyotlar), "Yaxtalar", "Maşınlar", "Saatlar" adları altında müxtəlif bölmələrdən ibarətdir. Sənəd müəllifləri Putinin aviaparkında olan təyyarələrin, vertolyotların ümumi qiymətinin milyardlarla dolları keçdiyini deyirlər: "Kiçik donanma adlana biləcək aviaparka 4 dəbdəbəli təyyarə daxil olub. Bu təyyarələrin qiyməti azı 3 milyard dollar təşkil edir.

Putinin maşınlar və saatlar kolleksiyası da var. Tək-cə saatlar kolleksiyasının dəyəri 22 milyon rubl (təxminən 542000 manat) hesablanır. Putinin tək-cə saatlar kolleksiyasının dəyəri prezidentin rəsmi illik gəlirindən 6 dəfə çoxdur."



Boris Nemtsov

### SÖZÇÜSÜ İQAMƏTGAHLARIN PREZİDENTƏ YOX, DÖVLƏTƏ MƏXSUS OLDUĞUNU DEYİR

Vladimir Putinin mətbuat katibi Dmitri Peskov isə Nemtsovun bu hesabatını ətraflı öyrəndikdən sonra ona münasibət bildirəcəklərini deyib. Amma sözcü ilkin reaksiya kimi qeyd edir ki, prezidentin istifadə etdiyi obyektlər dövlət mülkiyyətidir, bu barədə məlumatlar da hər kəsə açıqdır.



Serj Sarkisyan

## Sarkisyan: "Ermənistan Azərbaycanla istənilən müharibəni udmağa hazırdır"

*Ermənistan prezidenti Serj Sarkisyan ölkəsinin Azərbaycanla istənilən müharibəni udmağa hazır olduğunu bəyan edib. O qeyd edib ki, Ermənistan müharibə istəmir, amma Bakının buna vadar edəcəyi istisna deyil. Sarkisyanın bəyanatı Azərbaycan prezidenti İlham Əliyevin zabit Ramil Səfərovu əfv etməsindən 3 gün sonraya təsadüf edir.*

Şənbə günü Yerevanda buna etiraz olaraq aksiyaya keçirilib. Aksiyada yüzlərlə adam iştirak edib. Ermənistan buna görə Macarıstanla bütün diplomatik əlaqələri dayandırıb.

## Metal zavodlarına indi də polislər müdaxilə edir?



Möhürlənmiş qapı

**Bakının Zabrat qəsəbəsindəki «R.A.N.K.» MMC metalyayma müəssisəsinin sahibləri bir neçə gündür ki, öz zavodlarına girə bilmirlər. Səbəb isə avqustun 26-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının zavodun qapısını möhürləməsidir. İndi «R.A.N.K.» MMC-nin qapısında Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları keşik çəkirlər. Onlar buranın niyə möhürlənməsindən məlumatsız olduqlarını deyirlər. Bu haqda sualları nazirliyə və idarəyə ünvanlamağı xahiş edirlər.**

Avqustun 29-da müəssisənin həyatında brifinq keçirən zavod rəhbərliyi bildirib ki, DİN-in əməkdaşları avqustun 26-da zavodun qapısını möhürlədikdən sonra müəssisənin icraçı direktoru Nuşirəvan Əmirovu da özləri ilə aparıblar.

### **BİR GECƏ ZİRZƏMİDƏ SAXLANAN SAHİBKAR**

İcraçı direktor Nuşirəvan Əmirovun dediyinə görə, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində izahat yazdıqdan sonra onu bir gecə də idarənin zirzəmisində saxlayıblar: «Zavoda gələnlər əvvəlcə hamını ərazidən çıxardılar. Mənə dedilər ki, biz generalın göstərişi ilə gəlmişik. Amma söhbət hansı generaldan gedirdi, onu



Nuşirəvan Əmirov

demədilər. Sonra məni apardılar idarəyə. İri qara avtomobillərə gələn nazirlik əməkdaşları mülki geyimdə idilər. Onlar zavod haqqında bütün məlumatları istədilər. Yəni nə vaxtdan fəaliyyət göstərir, kim idarə edir, nə qədər məhsul istehsal edir və s... Daha sonra tələb etdilər ki, zavodun təsisçisi Dövran Mikayilov idarəyə gəlib izahat yazsın. Yalnız bundan sonra sərbəst buraxılacağımı dedilər. Sonra məni apardılar idarənin zirzəmisinə, səhərə qədər orda qaldım».

Dövran Mikayilov isə deyir ki, o, avqustun 27-də adicəkilən idarəyə vəkili Aslan İsmayılova gedib. Amma onu vəkilisiz, tək qəbul edəcəklərini bildirdilər. Buna isə nə vəkil, nə də Dövran Mikayilov razı olub: «Mən vəkilisiz ora getmək istəmirəm».

### **«BU İŞ POLİSLİK DEYİL»**

Aslan İsmayılov hesab edir ki, zavodun qarşısında polis postu qurulsada, bu iş polislik deyil: «Polis deyir bizi bura Sabunçu Polis İdarəsinin rəisi təhkim edib. Bu iş idarə rəisi səviyyəsində olan iş deyil. Hesab edirik ki, bu, 2010-cu ildən zavodlarla bağlı başlanan prosesin davamıdır. Bu proses Zülfüqarlı qardaşlarının zavodlarının əllərindən alınması ilə başladı. Baxmayaraq ki, həmin qardaşlarla «R.A.N.K.» arasında əlaqə yoxdur. Məqsəd metal zavodlarını bir əldə cəmləşdirməkdir. Bunu Baş prokuror da, Daxili İşlər naziri də yaxşı bilir, amma onlar bu işin arxasında dayananlara qarşı çıxmağa ehtiyat edirlər».

### **«MÜLKİGEYİMLİLƏRİN KİM TƏRƏFİNDƏN İDARƏ OLUNMASI İNDİ ÜZƏ ÇIXIR»**

İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, basqına məruz qalan zavodla əlaqədar hüquq-mühafizə orqanlarının atdığı addım bu işin arxasında kimin dayandığını göstərir: «Mülkigeyimlilərin kim tərəfindən idarə olunması indi üzə çıxır. Gizlətməyə ehtiyac duymadılar. Bu da o deməkdir ki, dövlətin əli ilə əmlakın mənimənilməsi baş verir. Əvvəllər bunu mülkigeyimlilər vasitəsilə edirdilər və göstərdilər ki, dövlətin bu işdə əli yoxdur. İndi isə açıq-aşkar dövlət orqanlarının əli ilə bu işi görürlər».



Natiq Cəfərli

### **İQTİSADÇIDAN SAHİBKARLARA MƏSLƏHƏT**

Natiq Cəfərli hesab edir ki, sahibkarlar üzledikləri problemləri hüquqi yollar və təşkilatlanma ilə aradan qaldıra bilərlər: «Belə hadisələrlə bütün sahibkarlar üzleşə bilərlər, ona görə də təşkilatlanmalı, özlərinin həmkarlar ittifaqlarını yaratmalıdırlar. Hətta siyasi partiyalara üz tuta bilərlər».

### **POLİSİN POST QURMASI NƏDƏN XƏBƏR VERİR**

Aslan İsmayılov deyir ki, müəssisəyə mülkigeyimli, idmançı görkəmində olan adamlar basqın edəndə onlar DİN-in «102» xidmətinə zəng vurub kömək istəyiblər. Amma onlara heç bir reaksiya verilməyib. Vəkilə görə, bundan bir müddət sonra məhkəmə qərarı olmadan zavodun qapısına möhür vurulub və qarşısında polis postu qurulub: «Polisin burda post qurması, möhür vurmaı məsələnin yüksək səviyyədə həll olunmasından xəbər verir».

### **DİN DEYİR ARAŞDIRACAQ**

Təsisçi «R.A.N.K.» MMC-nin 2005-ci ildə qeydiyyatdan keçdiyini və bütün sənədlərin qaydasında olduğunu bildirir. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə «R.A.N.K.» MMC-nin qapısının möhürlənməsi ilə bağlı hər hansı rəsmi məlumata malik olmadığını deyib. O, bununla maraqlanacağını bildirib. İndiyə qədər 20-dək metalyayma müəssisəsinin fəaliyyəti mülkigeyimlilərin təhdidlərindən sonra dayanırılıb. Müəssisə rəhbərlərinin bildirməsinə görə, mülkigeyimlilər «Baku Steel Company»nin icraçı direktoru Rasim Məmmədov tərəfindən göndəridiklərini deyirdilər. Rasim Məmmədov özü səsələnən bu iddiaları təkzib edir.

**Maarif Çingizoğlu,  
Şahnaz Bəylərqi**

## “Azərbaycan ayrıca İslam telekanalının açılmasına hazır deyil”



Əl-RTV-nin Moskvadakı studiyası

Avqustun 19-da Rusiyada ayrıca İslam telekanalı – Əl-RTV açılıb. Tanınmış jurnalist Rustam Arifcanovun rəhbərlik etdiyi kanal peyklə bütün ölkə ərazisinə yayınlanmaq

imkanına malikdir. Məqsədi islami dəyərlərin təbliği olan kanal müsəlmanların müqəddəs Ramazan ayında son hazırlıqlarını başa vuraraq yayıma başlayıb. Arifcanov deyir ki, onların hədəf auditoriyası gənc müsəlmanlardır. 24 saatlıq peyk kanalı xəbər proqramları, tok-şoular, musiqili proqramlar təklif edir. Amma telekanal rəhbəri bildirir ki, bu proqramlar təkcə müsəlmanlar üçün yox, həm də Şərq tarixi, ərəb dünyası, Türkiyə mədəniyyəti və s. mövzulara marağı olan başqa rusiyalılar üçün də baxımlı olacaq.

### İLK FEDERAL İSLAM KANALI

Rusiyada indiyəcən federal səviyyəli İslam telekanalı olmayıb. Yalnız Çeçenistan və Tatarstanda lokal islam kanalları fəaliyyət göstərirdi. Əl-RTV hələ ki şəxsi iyanələr hesabına fəaliyyət göstərsə də, telekanal rəhbərləri Prezident administrasiyasından “güclü dəstək” aldıklarını deyir, gələcəkdə Kremlin onlara ciddi maliyyə yardımı edəcəyinə işarə vurur. Rusiyada müsəlmanlar, rəsmi statistikaya görə, əhalinin 14 faizini təşkil edirlər.

Belə bir kanalın açılması xahişi ilə Rusiya Müftilər Şurasının sədri Ravil Gaynutdin hələ 2009-cu ildə hökumətə müraciət etmişdi. Müftilər Şurası Kremlə yaxınlığı ilə tanınır. Elə Əl-RTV kanalının ictimai-dini şurasında da hökumətə yaxınlığı ilə seçilən belə ruhanilər təmsil olunur.

### AZƏRBAYCANDA NECƏ?



Elşad Miri

İlahiyyətçi Elşad Miri düşünür ki, Rusiyadan fərqli olaraq Azərbaycanda ayrıca İslam telekanalının açılması mümkün deyil. Onun fikrincə, əvvəla, ölkədəki müsəlman icmaları arasında dözümlülük çox azdır. O, hesab edir ki, İslam mövzulu proqramların açılmasına həqiqətən də ehtiyac var. İndi telekanallarda belə verilişlər tək-tükdür.

Elşad Miri düşünür ki, ölkədə dini ekstremizm meyilləri olduğu üçün hökumət İslam mövzulu verilişlərin artırılmasından bir qədər ehtiyat edir. Onun sözlərinə görə, mühit elədir ki, İslamla bağlı deyilən hər hansı fikir birmənalı qarşılanmır.

Məsələn, o, İslamda mollalıq institutunun olmaması, yaxud pirlərlə bağlı dediyi fikirlərin telekanallarda senzura edildiyini söyləyir. Elşad Miri deyir ki, onun dinlə bağlı düşüncələri, məsələn, “Xəzər” televiziyaşının xətti ilə üst-üstə düşmədiyi üçün onu həmin telekanala ekspert kimi dəvət etmirlər.

**Rövşən Qənbərov**


## AzadlıqRadiosunda verilişlər:

8:00	AzadlıqFM / Qafqaz Qovşağı / Azadlıq Bölgələrində / Kontekst / Korrupsiyometr / Qaynar Xətt
9:00	İz / Korrupsiyometr / İşdən sonra
10:05	Qərb musiqisi
12:05	AzadlıqFM / Qaynar Xətt / Pen Club / İz / Korrupsiyometr
13:05	Qərb musiqisi
14:05	14-24 / Qaynar Xətt / Azadlıq Bölgələrində / Pen club / AzadlıqFM / İz / Korrupsiyometr
15:00	Xəbərlər (şənbə, bazar)
15:05	Qərb musiqisi. AzadlıqFM / Korrupsiyometr (şənbə-bazar)
15:30	Amerikanın Səsi / İz
16:00	Xəbərlər (şənbə, bazar)
16:05	Qərb musiqisi / İşdən sonra (şənbə, bazar)
17:00	Xəbərlər
17:05	İşdən sonra / Korrupsiyometr (hər cümə axşamı)
18:00	Xəbərlər
18:05	İşdən sonra / Kontekst / Online-vəkil (şənbə)
19:00	Qərb musiqisi
20:00	Xəbərlər
20:05	Kontekst / Qaynar Xətt / Pen club
20:30	14-24 / Qaynar Xətt / İslam və demokratiya / Pen club / İz / Korrupsiyometr
21:00	Qərb musiqisi
22:00	Xəbərlər
22:05	Kontekst / 14-24 / Qafqaz Qovşağı
23:00	Xəbərlər
23:05	İşdən sonra / İz / Azadlıq bölgələrində / 14-24
00:00 - 8:00	Amerikanın Səsi / Qərb musiqisi

**Qeyd:** Kəsr xətti ilə verilmiş – eyni saatlara düşən verilişlər həftənin günlərindən asılı olaraq növbə ilə təkrar edilir...

## Simsiz teleqraf

### «İqtisadiyyatı» çatışmayan şüar



**Nəqliyyat Nazirliyinin binası yaxınlığındakı piyadalar üçün keçidə vurulmuş Heydər Əliyevin sətati. Şüarda bir söz çatışmır. 02.09.2012. Göndərdi: Elnarə M.**

Sizdə də maraqlı video, foto və ya səs yazısı varsa bizə göndərin. Materialı kompyuterinizdən yükləmə səhifəsinə daxil olmaqla, yaxud MMS kimi mobil telefondan yollaya bilərsiniz. Ehtiyac varsa anonimliyi təmin edirik.

**Azərbaycandan:** (050) 213-56-30,

**Xaricdən:** (+420) 602 517 052

**Görüntüləri elektron poçtla da yollamaq olar:**

[efir@azadliqradiosu.az](mailto:efir@azadliqradiosu.az)



# AzadliqRadiosu .az<sup>®</sup>

## AzadliqRadiosuTV-si işə başlayıb!

AzadliqRadiosu-nun televiziya buraxılışları davam edir. Ona gündəlik HotBird 8 peykində, "AzadliqRadiosuTV" kanalında baxmaq olar...

**AzadliqRadiosuTV**

**Orbital Location:** 13° East  
**Pol:** Vertical  
**Freq:** 12.226 Ghz  
**FEC:** 3/4

I, II, IV, V günlər

- 👍 Fərqli xəbərlər
- 👍 Fərqli yanaşma
- 👍 Fərqli mövzular

**Qaynar Xətt:** **436-77-41**

**SMS:** 050/ 744-10-17  
**MMS:** 050/ 213-56-30

**Bizimlə əlaqə:**

**E-mail:** [efir@AzadliqRadiosu.az](mailto:efir@AzadliqRadiosu.az)

Azərbaycan Respublikası  
Ədliyyə Nazirliyində  
mətbu nəşrlərin reyestrinə  
daxil edilib, №3080

**"Fərqli düşüncə"**  
**jurnalının xüsusi buraxılışı**

Təsisçi və redaktor:  
Ş.A.Namazov

Bülleten redaksiyada  
səhifələnilib, "Çap Evi"  
mətbəəsində çap olunub  
Mətbəənin ünvanı: Bakı, Tbilisi  
prospekti, 2-ci Alətava, 9

Redaksiyanın ünvanı: Bakı,  
F.Şahbazov küçəsi, 18  
email: [fdjurnal@gmail.com](mailto:fdjurnal@gmail.com)  
Tiraj: 10000 nüsxə  
Pulsuz